



Nö 81 (9826) 24 aprel 2025-ci il CÜMƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



HƏRTƏRƏFLİ STRATEJİ TƏRƏFDASLIQ

Azərbaycan-Çin münasibətlərinin
ən yüksək mərhələsi

Cin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də Pekində rəsmi qarşılıqlı mərasimi olub. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü keçirilib. Daha sonra Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Cin Xalq Respublika-

sının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində "Azərbaycan Respublikası ilə Cin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaslıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalanıb. Həmin gün Pekində Cin

Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərfinə rəsmi ziyafət verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra Pekində Cin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb və Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cin Xalq Respublikasının Ümumcın Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lici ilə görüşüb. Aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.

♦ Azərbaycan Prezidenti
İlham Əliyevin Çinə dövlət səfəri

HƏRTƏRƏFLİ STRATEJİ TƏRƏFDASLIQ

Azərbaycan-Çin münasibətlərinin ən yüksək mərhələsi

Pekində rəsmi qarşılanma mərasimi

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılıqlı mərasimi olub.

AZƏRTAC xəbər verir ki, her iki ölkənin Dövlət bayraqlarının dalgalanlığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarouf dəstəsi düzülmüşdü.

Çin Xalq Respublikasının Sədri Si Cinpin vo birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi vo birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olundu.

Azərbaycan Respublikasının Dövlət himmləri soslöndürildi.

Fəxri qarouf dəstəsinin roisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti fəxri qarouf dəstəsinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkildi.





♦ Azərbaycan Prezidenti
İlham Əliyevin Çinə dövlət səfəri

HƏRTƏRƏFLİ STRATEJİ TƏRƏFDAŞLIQ

Azərbaycan-Çin münasibətlərinin ən yüksək mərhələsi

Geniş tərkibdə görüş

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.

AZERTAC xəbər verir ki, Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri mömənluqla qeyd etdi.

Söhbət zamanı öton il Aştanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdəliyə dair qəbul olunan Birgə Bəyannamə mömənluqla xatırlanırdı. Bu gün dövlət başçıları tərefindən imzalanacaq Birgə Bəyanatda isə hərtərəflə strateji tərəfdəliyə soviyyəsinin dəha bir pille yüksəlcəyi qeyd edildi.

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şəhər Əməkdaşlıq Təşkilatı və digər təsisişərlər çörçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu.

Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarsılıqlı Fealiyyət və Etimad Tədbirləri Müşavirösüne (AQEM) sedrliliyi mömənluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanları olduğunu bildirdi.

Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin orazi bütövliyünü və suve-



renliyini dəstəklədikləri mömənluqla vurğulandı. Dövlətimizin başçısı "Vahid Çin" siyasetini həmişə dəstəklədini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pişlədiyi qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.

Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun məraqlarının tömsil olunması baxımından Azərbaycanın fealiyyətini yüksək qiymətləndirdi.

Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun məraqlarının tömsil olunması baxımından Azərbaycanın fealiyyətini yüksək qiymətləndirdi.

də qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırladı.

Dövlətimizin başçısı öz növbəsində Si Cinpinin müdürü rəhbərliyi ilə Çinin inkişafına toxundu.

Ölkələrimiz arasında bərpəolunan enerji sahəsində əməkdaşlıq üçün böyük

imkanlarının olduğu bildirildi, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sevənlərin imzalandığı və praktiki əməkdaşlığın həyata keçirildiyi vurgulandı.

Görüşdə Hökumətlərərə Komissiya-nın sonuncu iclasına toxunuldu, humani-

tar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu.

Ticarət dövriyyəmizin son dövrlerde 20 faizdən çox artması müsbət qiymətləndirildi.

Cin Xalq Respublikasının Sədri "Bir komor, bir yol" layihəsinə ilk dəstəkləyən ölkələrdən biri Azərbaycanın olduğunu mömənluqla xatırladı. Bu cərəvəndə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olundu.

Son dövrlerdə Orta dəhliz vəsaitləri Cindən Avropana gedən yolların əhəmiyyət artım dinamikası mömənluqla qeyd edildi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurgulandı.

Strateji tərəfdəliyə dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Tehlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin böşəriyətindən və həmçinin təsəbbüsərinə dəstəklədiyi bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunuldu.

Si Cinpin Prezidenti İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Cindən keçiriləcək Zirvə toplantısına bu cərəvəndə öz növbəsində Sədri Si Cinpinin müdürü rəhbərliyi ilə Çinin inkişafına toxundu.

Dövlətimizin başçısı öz növbəsində Sədri Si Cinpinin müdürü rəhbərliyi ilə Çinin inkişafına toxundu.

Görüşdə Hökumətlərərə Komissiya-nın sonuncu iclasına toxunuldu, humani-

Pekində Azərbaycan-Çin sənədləri imzalanıb



Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin işti-rakılı Azərbaycan-Çin sənədləri imzalanması mərasimləri olub.

AZERTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və Sədri Si Cinpin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərəkətli strateji tərəfdəliyə əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ı imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndəs pasportlarına malik votondaşların vizadan qarşılıqlı azad ediləcək haqqında Səzis"i və "Azərbaycan Respublikasının Minatçılık Mərkəzi Agentliyi ilə Çin Xalq Respublikasının Xərici İşlər Nazirliyi arasında humanitar minatçılığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun Azərbaycanın xərici işlər naziri Ceyhun Bayramov və Çinin xərici işlər naziri Van Əli imzaladılar.

"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə"ni Azərbaycanın Baş nazirinin müvəvvi Şəhərin Mustafayev və Çinin xərici işlər naziri Van Əli imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Səzis"i Azərbaycanın Baş nazirinin müvəvvi Şəhərin Mustafayev və Çinin İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyinin direktoru Çen Siadon imzaladılar.

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Səzis"i Azərbaycanın Turizm Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xərici işlər naziri Ceyhun Bayramov və Çinin mədəniyyət və turizm naziri Sun Yeli imzaladılar.



sinin Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xərici işlər naziri Ceyhun Bayramov və Çinin elm və texnologiya naziri Yin Hecun imzaladılar.

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xərici işlər naziri Ceyhun Bayramov və Çinin Ədliyyə Nazirliyi Administrasiyasının rəhbəri Şen Çanyu imzaladılar.

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq vo kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xərici işlər naziri Ceyhun Bayramov və Çinin Mədəniyyət və Turizm Nazirliyi imzaladılar.

"Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu"nu Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xərici işlər naziri Ceyhun Bayramov və Çinin Mədəniyyət və Turizm Nazirliyi imzaladılar.

İot Neft Fondu icraçı direktoru İsrafil Məmmədov və Çinin İnvestisiya Korporasiyasının sədri vo icraçı direktoru Can Çinson imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Bir komor, bir yol" təsəbbüsünün birgə təsviqi üzrə əməkdaşlıq Plan"ı Azərbaycanın Baş nazirinin müvəvvi Şəhərin Mustafayev və Çinin Milli İnkişaf vo İslahat Komissiyasının sədri Cen Şancye imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sonnaya sahəsində əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin sənaye və texnologiya naziri Li Lichen imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Səzis"i Azərbaycanın rəqəmsal İnkişaf və neqliyyat naziri Liu Vey imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığı gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın İqtisadiyyat naziri Mikail Cabarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyeon imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasi



◆ Azərbaycan Prezidenti
İlham Əliyevin Çinə dövlət səfəri

HƏRTƏRƏFLİ STRATEJİ TƏRƏFDASLIQ

Azərbaycan-Çin münasibətlərinin ən yüksək mərhələsi

Çinin Sədri Si Cinpinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Peng Liyuanın adından Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Dövlət Şurasının Baş naziri ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Cianq ilə görüşüb.

tün sahələrdə uğurla həyata keçirildiyini vurgulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsinə əhatə eden nəqliyyat-logistika əməkdaşlığı sahəsində feal seydlər göstərdiyi birləşdirildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çörçivəsində əməkdaşlıq, Azərbaycanın Çinin həmişə bir-birinə ərazi bütövülüyü və suverenliyinə dəstək göstərməsi, ölkəmizin "Vahid Çin" siyasetini daim dəstəklədiyi qeyd edildi. Terrorçuluq, ekstremitizm və separatizm mühüm təhdidlərdir.

Gələcək enerji sahəsində, homçının neft-qaz sektorunda Azərbaycan ilə Çin şirkətləri arasında əməkdaşlıq imkanları və Çin texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə bağlı mesulələr müzakirə edildi, bu sahədə böyük investisiya imkanlarının olduğunu bildirdi.

Həmçinin ərazilərin minnəndən tozluğunu qazanmaq istəyənlər üçün əməkdaşlıq mühakiməti tətbiq edildi. Li Cianq qeyd etdi ki, Çin tərəfi ərazilərin minnəndən tozluğunu qazanmaq istəyənlər üçün əməkdaşlıq mühakiməti tətbiq edildi. Territorial məsələlərə dair müqavilələrin imzalandığı vurğulandı.

BMT əsaslı beynəlxalq münasibətlər sisteminin Azərbaycan və Çin tərəfindən dəstekləndiyi vurğulandı. Dövlətimizin başçısı bu xüsusda dedi ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi mexanizmizi yaradılmışdır. Belə ki, Azərbaycan üzün müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən öziyyət çökib.

Bakıda hökumətərərə komissiyasının sonuncu iclasının və bu çörçivədə biznes-forumun keçirilməsi xatırlanırdı. Həmin tödbirdə Azərbaycan və Çin şirkətləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığı dair müqavilələrin imzalandığı vurğulandı.

Çinin Baş naziri Orta dəhlizin əhəmiyyətini toxundu və bu marşrut üzrə dəstəklərin artmasını qeyd etdi.

Azərbaycan və Çinin Orta dəhlizin yüksək tətbiq imkanlarının daha da genişləndirilməsi istiqamətində birgə seydlər məmənluqla qeyd olundu.

Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərfinə fəxri qaroval dəstəsi düzəlmüşdür.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri söndəndirdi.

Prezident İlham Əliyev abidənin öünü əklil qoyma.



Azərbaycan Prezidenti İlham Əliyev Ümumçın Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçın Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Cao ilə görüşüb.

AZERTAC xəbər verir ki, Cao Cao Lici Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artırmasını, iqtisadi sahədə qazandığı nailiyyotları, əhalinin rifah halının yaxşılaşdığını məmənluqla qeyd etdi. Bildirdi ki, Çinə Azərbaycan arasındaki əlaqələr somimi dəstələr və stratejik tərəfdəşliq münasibətləridir. O, iki ölkənin liderlərinin seydləri sayında bu gün əlaqələrimizin öz tarixinin on yüksək inkişafı dövrünü yaşadığını dedi.

Prezident İlham Əliyev də öz növbəsinə vurğuladı ki, bu gün münasibətlərimiz

artıq özünün on yüksək inkişaf mərhələsinə - hərtərəflə strateji tərəfdəşliq səviyyəsinə qalxır.

Dövlətimizin başçısı Azərbaycanın daim "Vahid Çin" siyasetini dəstəklədiyi və Tayvandı keçirilmiş seçkiləri pislədiyi vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın və Çinin terrorçuluq, ekstremitizm, separatizm və radikalizm qarşı mübarizədə birgə seydlərlə çıxış etdiklərini dedi.

Görüşdə əlkələrimiz arasında beynəlxalq təşkilatlar çörçivəsində əməkdaşlığı toxunuldu, Orta dəhlizin əhəmiyyəti vurğulandı. Son dövrlerde Çin şirkətlərinin Orta dəhliz üzrə daşınmalarının 80 faizdən çox arttığı diqqət catdırıldı, ticarət dövriyiyisinin 20 faiz artımı məmənluqla qeyd edildi.

Cinlə Azərbaycanın parlamentlərərə dərhal əlaqələrinin yaradılmasına yardım etdi.

rin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmənluqla ifadə olundu.

Yeni Azərbaycan Partiyası ilə Çin Communist Partiyası arasında əməkdaşlığı toxunuldu, bu xüsusda idarəciliyin müxtəlif aspektləri üzrə tətbiq məbədiləsinin aparılması vacibliyə vurğulandı, gənclər, moderniyət, idman sahələrində əlaqələrin inkişafı və Azərbaycan-Cin Birgə Universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı bərpəolunan enerji sahəsində əməkdaşlıq məsələləri qeyd olundu, Çinin "BYD" şirkətinin elektrik avtomobilərinin Azərbaycana ixracı və bir sıra elektrik avtobuslarının yerli səviyyədə istehsalı üçün strateji tərəfdə kimi müəyyənolşdırıldı vurğulandı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar



Aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.

AZERTAC xəbər verir ki, Pekində, Tiananmen meydanının qərbi tərəfində yerləşən Böyük Xalq Sarayı Çinin yüksək səviyyədə dövlət tödbirlərinin və mərasimlərinin, cümlədən Çin Communist Partiyasının qurultaylarının, ali qanunvericiliyin organı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlerinin rosmi qarşılıqlı mərasimlərinin toşkil olunduğu dövlət sarayıdır.

Cin Xalq Respublikasının qurulmasının 10-cu iddönümü ilə əlaqədar inşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ilde istifadəyə verilib. Çin xalqının milli birliliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Kompleks Böyük və Əsas auditoriumlar, konqres, ziyafət, rosmi qonaqların qarşılıqlı zalları, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin ofis binası daxildir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adı zallar var.

Saray dövlət tödbirlərinin olmadığı vaxtlarda ayın müəyyən günlərində ictməyiyyətin ziyarəti üçün açıq olur.



Baş nazir Əli Əsədov ilə Türkiyənin Vütsə-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub

Aprelin 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vütsə-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən AZERTAC-ə bildirilərlə ki, telefon danışığının əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çoxin möqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib. Hazırda Türkiyənin aidiyiyeti



qurumları tərəfindən bölgədə qiyamətləndirilir, həmçinin zəlzələnin nəticələrinin ara-

Milli Məclisin Sədri Sahibə Qafarova ilə TBMM Sədri Numan Kurtulmuş arasında telefon danışığı olub



Aprelin 23-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş arasında telefon danışığı olub.

Milli Məclisin Mətbuat və İctimaiyyətə əlaqələr şöbəsindən verilən məlumatda görür, telefon danışığının zamanı Milli Məclisin Sədri Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlılığını ifadə edib.

"Azərbaycan"

Azərbaycan və Türkiyənin qardaş əlkələr olaraq xoş vo çoxin günlərdə hər zaman bir yerdə olduları bir daha vurgulanıb.

Numan Kurtulmuş göstərilen diqqət vo dosdoğru gərə minnetdarlıqlı bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətindən görülən tövabır haqqında məlumat verib.

"Azərbaycan"

YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib



Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başlıqlı etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının dəvəti ilə Şanxay Əməkdaşlıq Teşkilatının Siyasi Partiyalar Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfər edib.

Aprelin 23-də YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Sincan-Uygur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sin-juy ilə nümayəndə heyətlərinin rehbərləri arasında keçirilən görüşüdə iştirak edib. Ma Sin-juy Çin foruma dəvət olunmuş bütün siyasi partiyaların təmsil etdiyi ölkələrə iştirak etməyi istər, istər de Şanxay Əməkdaşlıq Teşkilatı çərçivəsində əlaqələrin inkişafına böyük onəm verdiyini vürgüləyib.

Daha sonra nümayəndə heyəti Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Teşkilatının Siyasi Partiyalar Forumunun açılış mərasimində və plenar sessiyasında iştirak edib. 23 ölkədən 200 nəfər yaxın nümayəndənin iştirak etdiyi forumun açılış mərasimində Sincan-Uygur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sin-

juy və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdürü Lyu Cyanqanom adından verili rosmi ziyaflətə qatılıb.

Səfər çərçivəsində həmçinin nümayəndə heyətinin 2001-ci il-də yaradılmış SÖT-in bugündək keçidiyi inkişaf yoluna nəzər salınaraq teşkilatın Avrasiya siyasi dialoq vo qarşılıqlı faydalı əməkdaşlıq səraflığında sabitlik, təhlükəsizlik və dayanılı inkişafə verdiyilər.

Qeyd edək ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başlıqlı etdiyi nümayəndə heyətinin Mərkəzi Aparatın 29-cu sessiyasında - COP29-da iştirak etmək olub. Eləcə də önen Çin Xalq Siyasi Məşvərət Surasının Ümum-Çin Komitəsinin müavini və Çin Xarici Ölçülər Dostluq Comisiyətinin sədri Azərbaycanın səfər qəbul ediləcək.

YAP nümayəndə heyəti Sincan-Uygur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sin-

jayın baş redaktoru Alqış Mu-sayev daxildirlər.

Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb

Çin Xalq Respublikasının (ÇXR) mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərinə geniş yer ayırıb.

AZERTAC xəbər verir ki, dünən in nüfuzlu informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik "Jenmin Jibao" qəzeti, 1 milyard izleyici auditoriyası olan Çin Mərkəzi Televiziya (CCTV), nüfuzlu "China Daily" qəzeti, 50-dən çox dildə yayımlanan Çin milli rəsədi, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən "Global Times" qəzeti, digər qəzət vo xəbər saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərində, sofraların ÇXR Sədri Si Cinpin və gorususunda, ümumiyyətə, son illər hərtərəfi inkişafın müşahidə olunduğu Azərbaycan-Çin münasibətlərinə dair xəbərlər verib, reportajlar yayılmışdır.

Cin milli xəbər agentliyi olan Sinxuanın "Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevin dənisişlər aparib" başlıqlı məqaləsində deyilir ki, beynəlxalq voziyyətin doyusməsindən astı olmayaraq Azərbaycan-Çin münasibətləri öz inkişaf dinamikasını qoruyaşlayıb, iki ölkə qarşılıqlı hörmət, borabölik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edərək strateji tərəfdəşliq seviyyesinə yekurayıb.

Sinxua yazar ki, Azərbaycan və Çin bir-birinin milli dövlət suverenliyini, müstəqilliyini, orta bütövüyünü, milli şəraito uyğun inkişaf yolunu dəstəkləyir. Məqalədə "Bir komor, bir yol" təsəbbüsü çərçivəsində iki ölkənin səmərəli əməkdaşlığından da söz açılıb.

Sinxua agentliyi dövlət başçılarının imzalandığı "Azərbaycan Respublikası ilə Çin əlaqələrinin qurulması haqqında" hərəkətli strateji tərəfdəşliq

Xi holds talks with Azerbaijani president



Xi holds talks with Azerbaijani president

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China Daily App Download

China



"Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər"



Aprelin 23-də Milli Məclisin Aqrar siyaset komitəsinin "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda ietimai dinişmən keçirilib.

Aqrar siyaset komitəsinin söri Tahir Rzayev Azərbaycannı uğurlardan söz açıb, ölkə iqtisadiyyatının inkişafından dövlətimizin aqrar sahəyə, öbəlinin ərzəq təhlükəsizliyinin temin edilməsinə göstərdiyi diqqət və qayğıdan danışır. O bildirib ki, aqrar sahədə həyata keçirilən işlahatlar, yəni qanunların qəbulu, formaların təsdiqlənməsi imzalanması, Elektron Kond Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, yeni subsidiya mexanizminin tətbiqi və aqrar siyortanın genişləndirilməsi kimi tədbirlər öz məsələ nəticələrinin vərəkəndədir.

də edilən uğurlara, kənd təsərrüfatı sahəsində görülen işlər və qarşılardan vozifelər böyük maraq göstərirler.

Komitə söri bildirib ki, Milli Məclisin Söri Sahibə Qasafarov ictimaiyyotun maraşını, ərzəq təhlükəsizliyinin temin edilməsinin vaciblığını nəzərə alaraq, bələ bir dənlonmanın təskilini məqsədən rəqəmən hesab edib. Tahir Rzayev tədbirin keçirilməsi üçün lazımi şərait yaratdıqına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə etdi.

Çıxış edən Milli Məclisin İqtisadi siyaset, sonnət və sahibkarlıq komitəsinin söri Azər Əmirəslanov kənd təsərrüfatının ölkə iqtisadiyyatının dənlonunu, iqtisadiyyatın diversifikasiyasındaki, davamlı inkişafındakı əhəmiyyətini vurğulayıb.

Sonra kənd təsərrüfatı nazirinin müavini İlhamo Qədimov

və aqrar sektorun inkişafının əsas nəiliyyətləri, bu istiqamətə dairə həyata keçirilən strategiyaları diqqətə çatdırıb, həmçinin perspektivdə duraq əsas vozifələr qisa nəzər salıb.

Nazir müavini qeyd edib ki, kənd təsərrüfatı sahəsi üzrə istehsalda artım müşahidə olunur. Aqrar sektorun inkişaf meyillərini və göstəricilərini diqqətə çatdırıb. İ.Qədimova rəqəmən keçirilməsi üçün lazımi şərait yaratdıqına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə etdi.

Aqrar Sığorta Fonduun İdarə Heyətinin söri Fuad Sadıqov çıxış edərək iqlim döyişikliklərinin təsirlərini

nəhəndən əhəmiyyətini vurğulayıb.

nun əhəmiyyəti və ölkədə aqrar siyortanın işlahatın tarixinə nəzər salıb, ölkəmizdə kənd təsərrüfatının inkişafını və öhalinin ərzəq təhlükəsizliyinin temin ediləcək qanunvericilik bazasının yaradılmasından və möhkəmləndirilməsindən danışır, müsəris dövrün kataklizmlərinə və iqlim döyişikliklərinə qarşı tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Milli Məclisin konfessiya söri aqrar sahənin strateji məqsədləri, müasir texnologiyalara əsaslanan dəyərli inkişafı, istehsal və emal sahələrinin roqabətqabiliyyəti ilə yaranan problemlərin tətbiqindən danışır.

Dinləmədə mövzu ilə bağlı fikirlər səsləndirilir və təkliflər verilir.

"Azərbaycan"

himov Azərbaycanda aqrar sahədə həyata keçirilən işlahatın tarixinə nəzər salıb, ölkəmizdə kənd təsərrüfatının inkişafını və öhalinin ərzəq təhlükəsizliyinin temin ediləcək qanunvericilik bazasının yaradılmasından və möhkəmləndirilməsindən danışır, müsəris dövrün kataklizmlərinə və iqlim döyişikliklərinə qarşı tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Milli Məclisin konfessiya söri aqrar sahənin strateji məqsədləri, müasir texnologiyalara əsaslanan dəyərli inkişafı, istehsal və emal sahələrinin roqabətqabiliyyəti ilə yaranan problemlərin tətbiqindən danışır.

Dinləmədə mövzu ilə bağlı fikirlər səsləndirilir və təkliflər verilir.

"Azərbaycan"

Dini konfessiyaların rəhbərləri katolik kilsəsini ziyarət ediblər



Aprelin 23-də Qafqaz Müsəlmənləri İdarəsinin (QMİ) söri Şeyxülislam Allahşükür Paşa və Azərbaycanda fealiyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Bakıdakı "Müqəddəs Məryem Ana" kilsəsinin ziyarət edərək Roma Papası Fransiskin vəfatı ilə bağlı katolik icmasının üzvlərinə başsağlığı veriblər.

QMİ-nin Mətbuat xidmətindən AZORTAC-a bildirilib ki, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinariyi Vladimir Fekete ilə görüşən dini konfessiyaların rəhbərləri görkəmli din xadimi, Müqəddəs Taxt-Tacın başçıı Roma Papası Fransiskin vəfatının bütün dünyaya ictimaiyyəti üçün böyük itki hesab etdiklorular bildirib, ruhuna dualar oxuyublar.

Kilsədə açılan Xatiro kitalabına fikirlərini yazan Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Papa Fransiski

vərət Şurasının üzvləri admindan çıxış edən Şeyxülislam Allahşükür Paşa və mərhum Roma Papasının 2016-ci ilə ölkəmizə sofrını, Heydər məscidinə dindarlar qarşısında çıxışını xatırladıb, ona "Quran-Korim" bağışlaşdırıldığını yada salıb. QMİ söri bildirib ki, Müqəddəs Taxt-Tacın başçıı dövründə Papa Fransisk Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva icmasının söri Milix Yevdayev, Rus Pavloslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yekipko Aleksiy, Albani-Udi Kristian icmasının söri Robert Mobilı imzalayıblar.

Görüşdə Azərbaycandakı Dini Konfessiyaların Məş-

İstilik təchizatı ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarıldı



BMU-da Kənd Təsərrüfatı Nazirliyinin layihəsi ilə bağlı vorkşop keçirilib



Bakı Mühəndislik Universitetində (BMU) Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi çərçivəsində vorkşop keçirilib.

BMU-dan AZORTAC-a bildirilib ki, aprel ayının əvvəlindən start verilən layihə kənd təsərrüfatı sahəsində innovasiyaların roqabələndirilməsi ilə bağlı intellektin tətbiqi ilə bağlı strateji istiqamət kimi səciyyələndirilib. Son dövrədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının diversifikasiyasının istiqamətində atılmış addımlar və döşənmiş işlahatlar siyasetinin öz bohrəsini verdirdi qeyd edən rektor iqtisadiyyatda kənd to-

sərəfətindən xüsusi mərvə qəzandığını, aqrar sektorun keyfiyyətini yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Yaqub Piriyev Böyük Qayıda dair I Dövlət Programının icrası ilə əlaqədar gələnlər işləri diqqət çəkərək, işqaldan azad edilmiş tərəqqiqlərindən yüksək texnoloji osasları bərpa işlərinin görüldüyü, "Ağlı kənd təsərrüfatı" layihələri, smart texnologiyaların tətbiq olunduğu vurğulayıb. Eyni zamanda Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşması yolunda atılan hər bir addımın ölkəmizin ərzəq təhlükəsizliyi, ixrac potensialı və innovasiyəyönlü inkişaf üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub. BMU

Texnoparkının aqrar startaplarının inkişafını özüntü strateji istiqamət sevincini nozər çatdırıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov işi layihədə süni intellektin tədərsisindən sonra təhsil müssəssislərinin tələbə və gənc tərəqqiqlərindən yüksək texnoloji osasları bərpa işlərinin görüldüyü, "Ağlı kənd təsərrüfatı" layihələri, smart texnologiyaların tətbiq olunduğu vurğulayıb. Eyni zamanda Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşması yolunda atılan hər bir addımın ölkəmizin ərzəq təhlükəsizliyi, ixrac potensialı və innovasiyəyönlü inkişaf üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub. BMU

Aqrar İnnovasiya Mərkəzinin görüldüyü işlər, keçirdiyi tədbirlərlə bağlı videoçarxın nümayişindən sonra tədbirdə "Enterprise Azərbajcan" portallının rəhbəri İsa Qasimov, "TECHNOCARE" MMC-nin təsisi Tural Həmzəyev, "Agru Systems" MMC-nin direktoru Kəçəri Həsənov, "SHABRAND" MMC-nin direktoru Şöhrət Məmmədov çıxış edərək rəhbəri olduqları şirkətlərin innovasiyaların sahəsində qazandıqları nüfuzlu bilgilərini təqdim etdi.

Sonda qonaqlar BMU-nun müasir laboratoriyaları, o cümlədən universitetin Texnoparkında tələbələrin aqrar və "yaşıl texnologiya"lar sahəsində startapları ilə ya-xından tanış olublar.

Aprelin 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitənin söri Sadiq Qurbanov "İstilik təchizatı haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldı.

Daha sonra energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi energetika siyaseti çərçivəsində son illər bir səra yənə qanunlar qəbul edildiyi və bəs sahənin tənzimləyən qanunvericilik aktlarının müasir tələb və çağırışlara uyğunlaşdırıldığını söyləyib. O, "Elektrik enerjisi istehsalında bərpalaun enerji mənbələrindən istifadə" ASC-nin söri əvəzi İlham Mirzəyev bildirib ki, qanun layihəsinin bərpalaun enerji mənbələrindən və səhərənək tətbiqindən istifadə və enerji effektivliyi haqqında", "Enerji resurslarından səmərolu istifadə və enerji effektivliyi haqqında", "Elektroenergetika haqqında" qanunlar bu baxımdan sahənin inkişafı üçün ciddi osasların və stimulların yaranmasına imkan verəcək.

Qeyd edilib ki, qanun layihəsində ilk dəfə olaraq bu sahədə dövlət siyasetinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, istilik təchizatı sektorunda dövlətin vozifələri, istilik təchizatı sektorunda tənzimləyicinin səlahiyyətləri ilə bağlı müddəələr yer alıb.

Məlumat verilib ki, istilik təchizatı sektorunda ən aktual problemlərdən biri istiliklə təmin edilən yaşayış binalarında binadaxili mühəndis istilik kommunikasiyalarının balans mənsubiyəti ilə əlaqə-



"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və həbi qulluqçularının (müddətli həqiqi həbi xidmət həbi qulluqçuları istisna olmaqla) həbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında" 2018-ci il 04 may tarixli 204-17 nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 may tarixli 204-17 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" 2019-cu il 11 aprel tarixli 155-5 nömrəli və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həbi qulluqçularının (müddətli həqiqi həbi xidmət həbi qulluqçuları istisna olmaqla) həbi rütbəyə görə maaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə" 2008-ci il 26 yanvar tarixli 17-3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında"

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 119

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin sekizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sosial rifahının yaşlılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Səroncamının 2.3-cü bəndinin, "Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" 2025-ci il 27 yanvar tarixli 296 nömrəli Formanının 2.3-cü hissəsinin və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi həbi xidmət həbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında"

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məşət tullantılarının müvəqqəti saxlanması, müntəzəm damşası və zərərsizləşdirilən Qaydaları"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 116

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin sekizinci abzasını rəhbər tutaraq, "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 54-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanununda tədbirlərin davam etdirilməsi haqqında) 2005, № 4, maddə 388 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 fevral ta-

2025-ci il 27 yanvar tarixli 301 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2019, № 9, maddə 1546 (Cild I); 2024, № 1, maddə 70, № 10, maddə 1162) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan qurumlarda çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) ma-

aslarının məbləğləri" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;

1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin (aparat) dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;

1.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan qurumlarda çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə

Bakı şəhəri, 21 aprel 2025-ci il

(tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilən (əlavə olunur)*.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödenməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi təmin etsin.

3. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

*Əlavə dərc edilmir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 120

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin sekizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 299 nömrəli Formanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

1. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarını ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nozorda tutulmuş vəsait həyata keçirsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar bu Qərarın olmasına qeyd olunmuş xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyalarının qanunverciliçlə münyəyən olmuş qaydada hesablanması və ödənilməsinə təmin etsin.

4. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərinin təsdiq edilməsi, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarında dəyişiklik edilmiş haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 470 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2019, № 12, maddə 2054 (Cild I) 1-ci hissə) loğ edilsin.

Bakı şəhəri, 21 aprel 2025-ci il

yan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gömrük orqanlarının vozifəli şökslerinin xüsusi rütbələr üzrə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında" 2008-ci il 23 oktyabr tarixli 252-31 nömrəli və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

1. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 17 may tarixli 224-18 nömrəli Qərarında dəyişikliklər edilmiş haqqında" 2019-cu il 11 aprel tarixli 156-6 nömrəli qərarlarında dəyişiklik edilmiş haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 393 nömrəli Qərarında dəyişiklik edilmiş haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 470 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2019, № 12, maddə 2054 (Cild I) 1-ci hissə) loğ edilsin.

5. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

*Əlavə dərc edilmir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 oktyabr tarixli 319 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 122

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin sekizinci abzasını rəhbər tutaraq, "Əhalinin sosial rifahının yaşlılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Səroncamının 2.3-cü bəndinin, "Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" 2025-ci il 27 yanvar tarixli 296 nömrəli Formanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 oktyabr tarixli 319 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2021, № 10, maddə 1186 (Cild I) 1-ci hissə) loğ edilsin.

Bakı şəhəri, 21 aprel 2025-ci il

ilə təsdiq edilmiş 5 nömrəli əlavə - "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət həyətinin aylıq vəzifə maaşları" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*.

2. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

*Əlavə dərc edilmir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

"Aviasiyadan ətraf mühitə təsirinin azaldılması Qaydası"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 123

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin sekizinci abzasını rəhbər tutaraq, "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Səroncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nozorda tutulmuş vəsait həyata keçirsin.

4. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən gömrük orqanları və təşkilatlarının dövlət qulluqçusu olmayan m

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin may ayında vətəndaşların qəbulu cədvəli

Nö	Deputat	Tarix və yer	Əlaqələndirici şəxslər və əlaqə nömrələri	Nö	Deputat	Tarix və yer	Əlaqələndirici şəxslər və əlaqə nömrələri
1.	Əhmədov Əli Cavad oğlu	05 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 12, 29 (Bakı şəhəri)	Rəşadət Xalıqov +99450 263 5318 25saylı_sd@meclis.gov.az	52.	İskəndərov Vüqar Yapon oğlu	07, 24 (Şəki şəhəri)	Anar Nağıyev +99450 295 0115 114saylı_sd@meclis.gov.az
2.	Əsgərov Ziyafət Abbas oğlu	07 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 14 (Naxçıvan MR, Şəhur rayonu) 24 (Naxçıvan MR, Sədərək rayonu)	Günay Orucova +99451 641 9841 1saylı_sd@meclis.gov.az	53.	İsmayılov İmamverdi İbiş oğlu	05, 19 (Bakı şəhəri)	Məlahət Əzizizova +99450 855 2026 125saylı_sd@meclis.gov.az
3.	Qasimlı Musa Cəfər oğlu	06 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 14 (Yardımlı rayonu) 22 (Masallı rayonu)	Adil Mustafayev +99450 676 3526 75saylı_sd@meclis.gov.az	54.	İsmayılov Şahin Əmir oğlu	27 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 03, 24 (Beyləqan rayonu)	Cingiz Səfərov +99455 444 3366 83saylı_sd@meclis.gov.az
4.	Hüseynov Rafael Baba oğlu	14 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 21 (Hacıqabul rayonu) 28 (Kürdəmir rayonu)	Ceyhun Ağayev +99470 887 7090 63saylı_sd@meclis.gov.az	55.	İsmayıldəzəfər Fərid oğlu	11, 25 (Lənkəran şəhəri)	Mansur Talibov +99450 369 7872 77saylı_sd@meclis.gov.az
5.	Abbasov Aqil Məhəmməd oğlu	05, 06 (Füzuli rayonu) 20 (Ağcabədi rayonu)	Forhad Əliyev +99451 230 3237 85saylı_sd@meclis.gov.az	56.	Kərimli Azər Şəmsid oğlu	03, 17 (Zaqatala rayonu)	Samir Hüseynzadə +99455 830 1363 111saylı_sd@meclis.gov.az
6.	Ağamalı Güney Fəzail qızı	03 (Salyan rayonu) 17 (Nefçikala və Bilosuvar rayonları)	Pərviz Mirzəzadə +99451 640 1962 65saylı_sd@meclis.gov.az	57.	Kərimzadə Pərvin Orxan qızı	05, 26 (Gəncə şəhəri)	Hicran Məmmədova +99450 692 8685 39saylı_sd@meclis.gov.az
7.	Ağayeva Ülviiyyə Cavanşir qızı	11, 25 (Tovuz rayonu) 12, 26 (Ağstafa və Qazax rayonları)	Arzum Məsəyeva +99455 649 3070 107saylı_sd@meclis.gov.az	58.	Qafarov Kamaləddin Nəsrəddin oğlu	07, 14 (Bakı şəhəri)	Nazim Cəfərov +99450 708 6911 9saylı_sd@meclis.gov.az
8.	Ağazadə Əminə Həmid qızı	03, 17 (Kürdəmir rayonu)	Namiq Ağayev +99455 298 8050 62saylı_sd@meclis.gov.az	59.	Qafarov Vasif Vaqif oğlu	10 (Lerik rayonu) 24 (Astara rayonu)	Pərviz Ağaxanlı +99455 628 6966 80saylı_sd@meclis.gov.az
9.	Akimova Elnarə Seydulla qızı	07, 21 (Sumqayıt şəhəri)	Tayfun Hacılı +99470 220 0577 46saylı_sd@meclis.gov.az	60.	Qasimlı Mircəlil Xəqani oğlu	05 (Gəncə şəhəri) 12 (Göygöl rayonu)	Anar Çıraqov +99499 309 1131 123saylı_sd@meclis.gov.az
10.	Aliyev Sahib Eyvaz oğlu	01, 30 (Ağdaş rayonu)	Rohman Rahmanov +99450 277 0984 93saylı_sd@meclis.gov.az	61.	Qədirli Erkin Toğrul oğlu	01, 15 (Bakı şəhəri)	Fəriz Zəhrabov +99470 918 3110 16saylı_sd@meclis.gov.az
11.	Allahverənov Azər Kərim oğlu	03, 14 (Bakı şəhəri)	Ülvi Məmmədəliyev +99455 544 5566 29saylı_sd@meclis.gov.az	62.	Qəhrəmanov Göydəniz İbrahim oğlu	15, 29 (Bakı şəhəri)	Rohim Qədirov +99450 555 8845 17saylı_sd@meclis.gov.az
12.	Arpadarai Nigar Cavid qızı	07, 21 (Bakı şəhəri)	Böhrüz Teymurov +99450 304 2112 7saylı_sd@meclis.gov.az	63.	Quliyev Azay Əjdər oğlu	14, 21 (Bakı şəhəri)	Asəf Vəliyev +99450 578 5187 8saylı_sd@meclis.gov.az
13.	Aslanov Novruzəli Davud oğlu	08, 15, 22, 29 (İsmayıllı rayonu)	Kamran Xanlırları +99450 502 4888 89saylı_sd@meclis.gov.az	64.	Quliyev Eldar Allahyar oğlu	04, 18 (Bakı şəhəri)	Eynulla Rəsulov +99450 222 6899 28saylı_sd@meclis.gov.az
14.	Badamov Azər Camal oğlu	17, 24 (Qusar rayonu)	General Sadulov +99450 313 2962 61saylı_sd@meclis.gov.az	65.	Quliyev Musa İsa oğlu	12 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 03, 24 (Gəncə şəhəri)	Göyük Şəfiyəzadə +99450 255 1442 40saylı_sd@meclis.gov.az
15.	Bayramov Kamran Forhad oğlu	17 (Göygöl rayonu) 24 (Daşkəsən rayonu)	Məmməd Məmmədli +99450 247 9747 100saylı_sd@meclis.gov.az	66.	Quliyev Ülvi Zahid oğlu	07, 28 (Bakı şəhəri)	Nurlan Qurbanov +99450 241 5156 15saylı_sd@meclis.gov.az
16.	Bayramov Vüqar İbad oğlu	12, 23 (Füzuli rayonu)	Elitun Ağakışiyev +99450 226 8002 84saylı_sd@meclis.gov.az	67.	Qurbanlı Mübariz Qəhrəman oğlu	10 (Samux rayonu) 22 (Bakı şəhəri)	Elnur Tağıyev +99455 212 8191 101saylı_sd@meclis.gov.az
17.	Bədəlov Bədəl Şamil oğlu	03 (Goranboy rayonu) 17 (Naftalan şəhəri)	Mahyəddin Məzəianov +99470 310 2733 96saylı_sd@meclis.gov.az	68.	Qurbanov Eyvaz Daşdəmir oğlu	12, 19 (Oğuz rayonu)	Sexavət Kəromov +99470 510 6968 / +99451 774 3782 117saylı_sd@meclis.gov.az
18.	Cəfərov Kamal Xaqani oğlu	16, 30 (Sabirabad rayonu)	Azad Əhmədbəyli +99455 222 2588 68saylı_sd@meclis.gov.az	69.	Qurbanov Sadiq Haqverdi oğlu	08 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 05, 19 (Salyan rayonu)	Elnur Rəhimov +99455 375 6075 64saylı_sd@meclis.gov.az
19.	Cəfərov Müşfiq Cəfər oğlu	15 (Gəncə şəhəri) 27 (Goranboy rayonu)	Sahib Əmirəslanov +99450 255 2039 41saylı_sd@meclis.gov.az	70.	Mahmudov Rəşad Məmmədqulu oğlu	03, 17 (Astara rayonu)	Hosonagą Əskərli +99477 542 0770 79saylı_sd@meclis.gov.az
20.	Cəfərova Tamam Şəmməmed qızı	07, 14 (Şamaxı rayonu)	Aytəkin Quliyeva +99451 466 0090 88saylı_sd@meclis.gov.az	71.	Məhəməliyev Nəsib Məhəmməd oğlu	03, 24 (Balakən rayonu)	Yusif Mirzəyev +99450 213 6259 110saylı_sd@meclis.gov.az
21.	Əfəndiyev Məzəahir Cavid oğlu	08, 22 (Ağdaş rayonu)	Murad Abdullayev +99451 844 2424 92saylı_sd@meclis.gov.az	72.	Məhərrəmov Bəhrəz Abdurrahman oğlu	18, 24 (Biləsuvar rayonu)	Əfsun Əlizadə +99455 283 1705 / +99470 300 1461 69saylı_sd@meclis.gov.az
22.	Əfəndiyeva Güney Elçin qızı	03, 17 (Bakı şəhəri)	Məhsuti Qarayeva +99455 235 1575 14saylı_sd@meclis.gov.az	73.	Məhərrəmzadə Əlibala Səttar oğlu	17, 24 (Quba rayonu)	Elnur Xəlilov +99455 308 4950 59saylı_sd@meclis.gov.az
23.	Ələkbərov Əzziz Yusif oğlu	17, 31 (Saatlı rayonu)	Samir Nəsirov +99450 247 4355 66saylı_sd@meclis.gov.az	74.	Məmmədli Müşfiq Fazıl oğlu	02 (Quba rayonu) 16 (Xızı rayonu)	Nəsimi Əliyev +99455 887 1314 55saylı_sd@meclis.gov.az
24.	Əliyev Bəxtiyar Həmzə oğlu	12, 25 (Ağdam rayonu)	Vüqar Əbdülzəimov +99450 288 2292 119saylı_sd@meclis.gov.az	75.	Məmmədov Anar İlyaz oğlu	10, 11, 24 (Tərtər rayonu) 25 (Goranboy rayonu)	Eliçin Cahangirov +99450 324 2791 97saylı_sd@meclis.gov.az anarmammadov@meclis.gov.az
25.	Əliyeva Jalo Fazıl qızı	06 (Zərdab rayonu) 07 (Ucar rayonu)	Firdovsi Eyvazov +99450 331 9434 95saylı_sd@meclis.gov.az	76.	Məmmədov Ceyhun Valeh oğlu	12 (Biləsuvar rayonu) 31 (Qaradağ rayonu)	Rəşad Quliyev +99455 847 5621 120saylı_sd@meclis.gov.az
26.	Əli-zadə Arzuxan Baxşəli oğlu	11, 24 (Bakı şəhəri)	Yehya Həsənov +99455 814 0555 Mövsum Həsənov +99451 277 0067 27saylı_sd@meclis.gov.az	77.	Məmmədov Elman Camal oğlu	05, 13 (Bakı şəhəri)	Mahir Rzayev +99450 288 6629 / +99470 290 0335 118saylı_sd@meclis.gov.az
27.	Əmirəslanov Azər Kamal oğlu	20 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 08, 23 (Ağstafa rayonu)	Əlövət Allahyarov +99450 398 4697 108saylı_sd@meclis.gov.az	78.	Məmmədov Hikmət Baba oğlu	07, 21 (Bakı şəhəri)	Əzər Quliyev +99450 277 1219 19saylı_sd@meclis.gov.az
28.	Əmirəslanov Əhliman Tapdıq oğlu	19 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 24, 31 (Sabirabad rayonu)	Raqif Xəlilov +99450 277 9638 67saylı_sd@meclis.gov.az	79.	Məmmədov İlham Kazım oğlu	03, 24 (Yevlax şəhəri)	Rüstəm Əliyev +99450 277 7417 52saylı_sd@meclis.gov.az
29.	Əsədov Heydər Xanış oğlu	21, 28 (Şirvan şəhəri)	Arif Qasimov +99450 3195888 51saylı_sd@meclis.gov.az	80.	Məmmədov Qaya Məmməd oğlu	07, 22 (Bakı şəhəri)	Samir Əliyev +99455 377 3102 31saylı_sd@meclis.gov.az
30.	Əsgərov Asif Yunis oğlu	03, 10 (Zaqatala rayonu)	Elbrus Məmmədov +99455 677 6262 112saylı_sd@meclis.gov.az	81.	Məmmədov Məşhur Şahbaz oğlu	17, 24 (Masallı rayonu)	Əli Nağıyev +99450 210 8641 74saylı_sd@meclis.gov.az
31.	Feyziyev Cavanşir Əyyub oğlu	17, 31 (Şəki şəhəri)	Turan Salamov +99455 280 7750 / +99450 520 6618 115saylı_sd@meclis.gov.az	82.	Məmmədov Soltan Teymur oğlu	17, 24 (Bakı şəhəri)	Azər Məlikov +99450 373 4403 12saylı_sd@meclis.gov.az
32.	Fətəliyeva Sevinc Həbib qızı	05, 19 (Bakı şəhəri)	Eldar Qurbanov +99450 277 0956 30saylı_sd@meclis.gov.az	83.	Məmmədova Nigar Fikrət qızı	01, 09 (Abşeron rayonu)	Bikoxanlı Qulaməddinova +99450 710 0838 48saylı_sd@meclis.gov.az
33.	Fətiyev Xanlar Nuru oğlu	10, 21 (Berdə rayonu)	Xəyymən Ələkbərzadə +99450 243 9030 98saylı_sd@meclis.gov.az	84.	Məsimli Əli Əhməd oğlu	17 (Şəki şəhəri) 18 (Qax rayonu)	Vüsal Baxışov +99455 511 2287 113saylı_sd@meclis.gov.az
34.	Gəncəliyev Tural Babaşəh oğlu	12, 24 (Bakı şəhəri)	Xatirə Əliyeva +99455 722 7431 122saylı_sd@meclis.gov.az	85.	Mikayılova Sevil Əlirəzi qızı	07, 15 (Xaçmaz rayonu)	İrədo Çobanova +99455 730 8606 58saylı_sd@meclis.gov.az
35.	Hacıyev Sabir Kamal oğlu	15, 22 (Göyçay rayonu)	Əli Qarafarov +99450 200 2209 91saylı_sd@meclis.gov.az	86.	Mirkılılı Tahir Famil oğlu	05, 19 (Sumqayıt şəhəri)	Cavid Quliyev +99451 520 2211 43saylı_sd@meclis.gov.az
36.	Həmzəyev Nəqif Ələşəfə oğlu	17, 31 (Gəncə şəhəri)	Sərxan İmanov +99450 255 1438 38saylı_sd@meclis.gov.az	87.	Mirzəbəyli Elçin Əbdürəhim oğlu	07, 14 (Ağsu rayonu)	Ibrahim Bağırlı +99455 268 8484 90saylı_sd@meclis.gov.az
37.	Həmzəyeva Ülviiyyə Tapdıq qızı	08 (Naxçıvan MR, Culfa rayonu) 22 (Naxçıvan MR, Babek rayonu)	Araz Xudiyev +99450 658 2375 5saylı_sd@meclis.gov.az	88.	Mirzəzadə Aydın Böyükkişi oğlu	15, 29 (Mingəçevir şəhəri)	Pərviz Məmmədov +99451 373 244



Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin may ayında vətəndaşların qəbulu cədvəli

Əvvəl 10-cu səh.

Nö	Deputat	Tarix və yer	Əlaqələndirici şəxslər və əlaqə nömrələri
101.	Nurullayev Razi Qulaməli oğlu	07 (Bakı şəhəri) 21 (İmişli rayonu)	Vüqar Süleymanov +99450 247 8777 81saylı_sd@meclis.gov.az
102.	Nurullayeva Kənül Oruc qızı	06, 22 (Bakı şəhəri)	Sabit Mahmudov +99450 206 0254 / +99455 276 2375 24saylı_sd@meclis.gov.az
103.	Oruc Zahid Məhərrəm oğlu	15 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 02, 23 (Bakı şəhəri)	Ceyhun Fərəcov +99450 288 2093 33saylı_sd@meclis.gov.az
104.	Paşayeva Gülsən Məmmədəli qızı	03, 17 (Bakı şəhəri)	Ramin Ağacanov +99455 226 2607 13saylı_sd@meclis.gov.az
105.	Paşazadə Cavanşir Hümmət oğlu	14, 26 (Lənkəran şəhəri)	Sulduz Ağayev +99450 328 2123 76saylı_sd@meclis.gov.az
106.	Polad Bülbüloğlu	19,26 (Bakı şəhəri, Milli Məclisin inzibati binası)	Milli Məclisin qəbul otağı +99412 510 9938 124saylı_sd@meclis.gov.az
107.	Rafailov Anatoliy Xaimoviç	17, 31 (Quba rayonu)	Qohrəman Qasimov +99450 364 3926 / +99450 744 0526 60saylı_sd@meclis.gov.az
108.	Rəhimzadə Vüqar Gəncəli oğlu	14 (Naxçıvan MR, Ordubad rayonu) 21 (Naxçıvan MR, Culfa rayonu)	Məhərrəm Əliverdiyev +99470 230 0777 6saylı_sd@meclis.gov.az
109.	Rüstəmxanlı Tənzilə Yolcu qızı	08, 29 (Neftçala rayonu)	Fərman Hüseynov +99477 550 5131 70saylı_sd@meclis.gov.az
110.	Rzayev Tahir Musa oğlu	23 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 16,17, 30, 31 (Ağcabədi rayonu)	Samir Məmmədov +99451 423 3395 86saylı_sd@meclis.gov.az
111.	Salahli Səyyad Adil oğlu	11 (İmişli rayonu) 17 (Saatlı rayonu)	Ağa Abışov +99450 775 7477 82saylı_sd@meclis.gov.az
112.	Salmanova Səbinə Qədir qızı	15, 30 (Sumqayıt şəhəri)	Mirmahmud Mahmudov +99470 288 9638 45saylı_sd@meclis.gov.az
113.	Seyidov Səməd İsmayılov oğlu	30 (Bakı şəhəri, Milli Məclisin inzibati binası) 12, 26 (Qazax rayonu)	Akif Əmirov +99450 791 2111 109saylı_sd@meclis.gov.az
114.	Seyidzadə Şəhin Kamil oğlu	07 (Qobustan rayonu) 07 (Şamaxı rayonu) 14 (İsmayıllı rayonu)	Elman Mikayılov +99450 288 9938 87saylı_sd@meclis.gov.az
115.	Səfərov Nizami Abdulla oğlu	10, 28 (Tovuz rayonu)	Elboy Bodirov +99450 869 6767 106saylı_sd@meclis.gov.az
116.	Səmədzadə Ziyad Əliabbas oğlu	08, 22 (Bakı şəhəri)	Quliyev Azad +99450 216 4311 23saylı_sd@meclis.gov.az
117.	Süleymanlı Mahir Tahir oğlu	08 (Şabran rayonu) 23 (Xaçmaz rayonu)	Orxan Süleymanov +99455 319 1717 56saylı_sd@meclis.gov.az
118.	Şükürov Zaur Ramiz oğlu	01(Bakı şəhəri) 15 (Sumqayıt şəhəri)	Aslan Talibov +99455 283 6367 47saylı_sd@meclis.gov.az
119.	Vəliyev Ağalar İsrəfil oğlu	07, 21 (Xaçmaz rayonu)	İlham Musayev +99450 275 0111 57saylı_sd@meclis.gov.az
120.	Vəliyev Samir Əhməd oğlu	07, 21 (Bakı şəhəri)	Vüsal Əliyev +99450 277 8842 20saylı_sd@meclis.gov.az
121.	Vəliyeva Mehriban Hidayət qızı	07, 19 (Sumqayıt şəhəri)	Ramiz Aliyev +99450 518 3434 44saylı_sd@meclis.gov.az
122.	Vəliyeva Pərvənə Bulut qızı	03, 31 (Bakı şəhəri)	Kamil Hacıyev +99455 811 3330 35saylı_sd@meclis.gov.az
123.	Yıldırım Fatma Vüdadi qızı	07, 24 (Bərdə rayonu)	Fuad Ağayev +99455 420 8040 99saylı_sd@meclis.gov.az
124.	Zabelin Mixail Yuryeviç	17, 24 (Bakı şəhəri)	Firdovsi Cahangirov +99450 225 2722 34saylı_sd@meclis.gov.az

Qəbul saatları və yerləri barədə ətraflı məlumat əldə etmək, həmçinin qəbula yazılmak üçün cədvəldə qeyd olunan telefon nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunur.

Qondarma iddiaları və əsl həqiqətlər

Azərbaycan qətiyyəti ilə erməni saxtakarlığını da ifşa edir

Tarixi saxtalaşdırın erməni soyinistləri 1915-ci ildə özərlərinin "soyqırımla" məruz qalmaları ilə bağlı onilliklərdir qaldırıqları hay-küylə dünən təngə götürüb. Ancaq hay həyətsizliyi ilə saxta soyqırımı baradı hay-şüvən salan faşist ideologiyalar nadonda həmin tarixlə bağlı arxivlərinə qatılıyım istəmir. Türkiyə dəfələrlə Ermənistəm 1915-ci il arxivlərini açmağa və hadisələri aşdırmaq üçün birləş komissiya yaratmağa çağırıda, qarşı tərəf həmin təklifi bu günə qədər də cavab verməyib.

Cüntü xain və hiyolog erməni toplumu yaxşı bilir ki, 1915-ci il arxivləri açılsa, törətdikləri qanlı əməllər faktlara ortaya qoyulacaq, iyrən simaları üzə çıxacaq. Bütün dünya biləcək ki, 1915-ci ildə soyqırıma məruz qalanlar ermonilər yox, türklər olub. Tarixi faktlar göstərir ki, həmin dövrədə erməni silahlı dəstələri törədən 500 mindən artıq insan kütlövi şəkildə qətlə yetirilib.

Xəstə ideologiya

Xəstə düşüncə ilə "böyük Ermənistan" xülyasına qapılaraq əsrlər boyu türk xalqlarına qarşı soyqırımı siyaseti həyata keçirən erməni soyinistləri XIX əsrin ikinci yarısından başlayaraq, Türkiyədə qırıqlar törədərək saysız insani qotə yetiriblər. XX əsrin əvvəllerindən etibarən Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallələrində, Qarabağda, Borçalıda, Qazaxda, Zəngözürda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə də o mülklərlə zərəri türklərinə kütləvi şəkildə ödürlərlər. Eləcə 1905-1907-ci illər, 1918-1920-ci illər, 1948-1953-cü illərde və 1988-1994-cü illərdə Azərbaycan xalqını ard-arda soyqırıma məruz qoyublar.

Türk millətinə qarşı törətdikləri kütləvi qotliamları, soyqırımları həyətsizləşdirən əzəri türklərinə kütləvi şəkildə ölkəmizi tərk etmələri erməni məkrənin növbəti təzahüründür. Revanşistlər, erməni kilsəsi, hakimiyyətə yaxın dairələr bu məsələ ətrafında manipulyasiyalar edərək hadisəni forqlı və qorəzli şəkildə təqdim edir, Qarabağ tərəfdən erməni toffekkürünlərin bir başqa təzahüründür.

İki paralel aparıq. 1915-ci ilin aprelində indiki Türkiyədə türk millətləndən olan əhəmənilərin qırğına verən ermənilər bunu həyələn "soyqırımı" kimi dünənya sıryırlar. Həmçinin 1988-ci ildə Sumqayıtda erməni millətləri Azərbaycana qarşı həyata keçirdikləri toxribatlara görə ölkəmizi güñahkar göstərməye çalışırlar.

Ancaq saxta erməni təbliğatı gerçəkləri doğışdırımkən gündündə deyil. 1915-ci ildə baş verənlərlə bağlı tarixi faktlar erməni uydurmalarının üzərindən qızımızı xətt çökkər. Hayalın bir əsr əvvələcədən təqdim edən erməni soyqırımı ilə bağlı qondarma iddialarını rodd edir.

1993-cü il iyulun 23-də Ermənistəm faşist ideologiyalı rəhbərlərindən biri Levon Ter-Petrosyanın "Yerkrapa" könlüllər birliliyinin toplantısında erməni soyinistlərinin özlərindən həyata keçirdikləri planlaşdırın, xalqımızı deportasiya, işgal, soyqırımı, terror və toxribatlar necə üz-üzə qoymalarını açıq şəkildə etiraf edib. Videoyazılı alnan həmin çıxışında Petrosyan deyib: "Bizim hərəkət hesabına Ermənistəm hərəkət hesabına Ermənistəm və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edilmişdi problemin hədəfindən gələ bilərlər - Ermənistəm və "Artsax" digər xalqlardan tamamilə təmizlənib".

...Təsəvvür edirsinizmi, bu gün 1988-ci ildək burada yaşayan 170 min nəfər di-



ger millətlərin nümayəndələri olsayıd, indi bizim dövlətçiliyimiz yox idi".

Faşist Levon Ter-Petrosyanın 32 il ovvel, Ağdamın işğalından sonra etdiyi çıxışında ortaya qoyur ki, Sumqayıt hadisələri də erməni soyinistləri törədəndən həyata keçirilib.

Eləcə 2023-cü ildə Qarabağda yaşıyan ermənilərin könlüllü şəkildə ölkəmizi tərk etmələri erməni məkrənin növbəti təzahüründür. Revanşistlər, erməni kilsəsi, hakimiyyətə yaxın dairələr bu məsələ ətrafında manipulyasiyalar edərək hadisəni forqlı və qorəzli şəkildə təqdim edir, Qarabağ tərəfdən erməni toffekkürünlərin bir başqa təzahüründür.

İki paralel aparıq. 1915-ci ilin aprelində indiki Türkiyədə türk millətləndən olan əhəmənilərin qırğına verən ermənilər bunu həyələn "soyqırımı" kimi dünənya sıryırlar. Həmçinin 1988-ci ildə Sumqayıtda erməni millətləri Azərbaycana qarşı həyata keçirdikləri toxribatlara görə ölkəmizi güñahkar göstərməye çalışırlar.

Erməni faşizminin çirkin siması

Azərbaycan xalqına qarşı saysız cina-yot əməlləri törətməkdən təqsirləndirilən erməni soyinistlərinin Bakıda keçirilən məhkəmədən ermənilərin hərbi cinayətləri faktlara ortaya qoyulur. Məhkəmədən təcavüzkar mühərbi gedişində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, həbələ soyqırımı oləmətlər olma-dan əhəmənilərin bütövlükde və ya qızılən məhv edilməsi faktları açıqlanıb.

1988-2024-cü illərdə Ermənistəm hərbi təcavüzü noticessində 3493 nəfər məhlük, 15 min 357 nəfər hərbi qulluqqa olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürüüb, 4435 nəfər məhlük, 51 min 803 nəfər hərbi qulluqça olmaqla, ümumilikdə 56 min 268 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməkən qəsdən ölülmələrinə cəhd edilib.

1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzden çox forqlı-forq-

li işgənce metodları tətbiq edilməklə 1698 azərbaycanlı girov götürülbü.

Ösir və girov götürülen 1284 dinc sa-kindən 122-ci məlki sakın, osir götürülmüş 414 nəfər hərbi qulluqdan issa 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftər tətbiq edilməklə qəsdən öldürülüb.

Xalqımıza qarşı törədilən bütün bu qanlı əməlləri təqsirləndirilən erməni soyinistlər özləri de etiraf edirlər.

Məhkəmənin aprelin 18-də davam etdirilən bacıs xəlqında Xocalı soyqırımında işfırak müyyən edilmiş təqsirləndirilən şəxs Mədən Babəyan dindirilmə zamanı Xocalıda silahsız insanları qotfinə istirakçı etiraf edib. O, Xocalıda bütün əmərləri "Xo-loşoy" loqoblu Arxad Şirinyanın verdiyi deyib və olavaş edib: "Biz isə əmərləri Vanik Petrosyan verirdi. Silahsız insanların atəş açıq onların qotla yetirilməsi əmərimi Vanik verib. Vanik isə Arxad insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər".

Erməni saxtakarlığı tarixi dəyişdirə bilməz

Erəmoni vandalları 44 günlük müharibə dövründə də terrorçu xisətlərini nümayiş etdirmişdilər. Onlar Azərbaycan əhalisinin sən yaşadığı yaşayış məntəqələrini Ağdamın işğalından sonra etdiyi çıxışda dərtəy qoyularaq erməni hadisələri də erməni soyinistləri törədəndən həyata keçirilib.

Eləcə 2023-cü ildə Qarabağda yəhənətən qarşı qarşıya qoymaşdır. Erəmoni vətəndaşları əzəri tərəfdən əzəri soyqırımı, Bərdədə, Tərtərdə məlki əhəmənilərin hədələrətərəf törətdikləri, bütöv ailələri yə üzündən silmələr, körpələr, uşaqları, qocaların öldürülməsi erməni qatil mahiyyətlərinə bir daha ortaya qoyulur.

Təqsirləndirilən keçmiş quldur və se-paratçı rejimin bacısı Arayik Harutyunyan Bakıda keçirilən məhkəmə prosesindən verdiyi sorbet ifadəsində Ermənistəm Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasetini, milli döşəmələrini zəminində törədidiyi cinayətkar əməlləri ifşa edib, Azərbaycana qarşı törədilən hərbi cinayətlərin qatil mahiyyətlərini bir daha ortaya qoyur.

O da reallıqdır ki, qorəzli Qorb dairəlinin təmsilində erməni yalanlarına, onların fəaliyət əm



"Azərbaycan Çinlə əksər sahələrdə six əlaqələrə malikdir"

Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından 34 il yaxın vaxt keçir. ÇXR-in Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımı və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoydu.

1992-ci ilde ÇXR-in Azərbaycanda, 1993-ci ilde isə Azərbaycanın Çin Xalq Respublikasında soñirları fealiyyəti başladı. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdəşlər səviyyəsinə yüksəldi.

Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İTKM) səbəb müdiri Aqil Əsədov bildirib ki, bu illər ərzində iki ölkə arasında əlaqələr qarşılıqlı etimad osasında inkişaf edib, son illər hətta geniş vüüsöt almışa başlayıb. Bu gün Azərbaycan Çinlə, demək olar ki, bütün istiqamətlərdə six əlaqələre malikdir.

Azərbaycan-Çin münasibətlərinin inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. "Bir komər, bir yol" layihəsi əlaqələrin dorinləşməsində xüsuslu ehəmiyyət kəsb edir. 2019-cu ilde Pekində keçirilən 2-ci "Bir komər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda Çin-nubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev iştirak etmişdir. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan "Bir komər, bir yol" strategiyasında Azərbaycana yüksək dəyər vermiş olğumızın olverışı coğrafi mövqeyi, tranzit imkanları ilə yanşı, həm də dövlətimizin başçılığına olan yüksək etimad ilə bağlıdır.

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdəşləri sırasında 5-cidir

Cari ilin yanvar-mart ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ilin analoji dövrü ilə müqayisədə 16,1 faiz artaraq 5,6 milyard dollar təşkil edib (mütosəkkil olmayan ticarət istifadə olmaqla).

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistiki Məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ölkəyə 4,2 milyard dollar dəyərində möhəs ilək edilib. Bu, 2024-cü ilin yanvar-mart aylarının göstəricisindən 20,1 faiz çoxdur. İxracın həcmi isə 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,7 faiz artaraq 1,4 milyard dollar təşkil edib.

Gürcüstanın ticarət saldosunun kosisi 2,8 milyard dollar təşkil edib ki, bu da öten ilin analoji göstəricisindən 28,8 faiz çoxdur.

Qeyd olunan dövrədə Gürcüstan-Azərbaycan ticarət dövriyyəsinə gəlincə, öten ilə müqayisədə 1,9 faiz artım qeyd olub ki, bu da 305,5 milyon dollar vəsait təşkil edib. Bu göstərici ilə Azərbaycan-Gürcüstanın xarici ticarət tərəfdəşləri sırasında 5-ci yerde qorarlaşır.

Xəzər dənizinin dibi ilə fiber-optik rəbitə xəttinin çəkilişi gələn il başa çatdırılara bilər

Orta dəhliz üzrə yükdaşlaşmalar davam etdirilir. Eyni zamanda Xəzər dənizinin dibi ilə fiber-optik rəbitə xəttinin çəkilişi üzrə işlər də plan üzrə gedir. Bu prosesin gölən il başa çatdırılması nəzərdə tutulub.

Bunu Azərbaycan-Qazaxistan Ekspert Şurasının IV iclasında Qazaxistandan Azərbaycandakı soñiri Alim Bayel deyib. AZƏRTAC xəbər verir ki, diplomat yüksəksoviyyəli qarşılıqlı sefərlərin münasibətlərin inkişafına verdiyi töhfələrdən söz açıb. Onun sözlerinə görə, Qazaxistandan istehsal etdiyi "yaşıl enerji"nin Azərbaycan üzərində Avropana ixracına başlanması üzrə işlər davam etdirilir.

"Qarşılıqlı ticarət və turizmin inkişafı üzrə göstəricilər ilə dən-ilə artır. Biz Qazaxistanda fealiyyət göstərən universitetlərin Bakıda təqdimatın təşkil etmişik. Bu ilin yanında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olanlar Ticarət Təşkilatına üzv olacağımı gözləyirik. Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dədiyi kimi, öten il Aktauda baş verən qəzədan sonra bizim dostluğumuz daha da möhkəmləndi", - deyə soñir qeyd edib.



Ə.Əsədov deyir ki, həmin soñor çərçivəsində 10 mühüm sonəd imzalanıb: "Sənaye, investisiya, ticarət sahələrini əhatə edən bənənlərin reallaşması Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın daha da genişlənməsine tökan verib. Nəticədə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsinin döyeri 2018-ci ilə dək 1,3 milyard dollarдан 2,4 dəfə ya 1,9 milyard dollar artaraq 2023-ci ilə dək 3,2 milyard dollarca çatıb. Sürtü dənəməkən noticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdəşlərindən birincən ənənəvi tərəfdəşlərdir. Əgər 2018-ci ilde Çin Azərbaycanın 6-ci ticarət tərəfdəsi idiso, 2023-ci ilin noticələrindən 4-ci iri ticarət tərəfdədir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin döyeri 2024-cü ilde əvvəlki ilə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb".

Aqil Əsədov ona da vurgulayıb ki, Azərbaycan və Çin ticarətə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sonəre sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq edirlər: "Son illər Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. 2024-cü ilin yanvarına olan məlumatəmən görə, Çinin 1995-ci ildən indiyidək Azərbaycanla yatırıdıq birbəsə investisiyannı həcmi 920 milyon dollarca çatıb. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb. Onlardan 298-i əlkəməz aktiv fəaliyyət göstərir. Cənə şirkətləri Azərbaycanın işgaldən azad edilən orzularında başlanan infrastruktur layihələrində iştirak üçün müracit edib. "Huawei" şirkəti isə regionda "ağlı kənd" və "ağlı şəhər" layihələrinin icrasında aktiv iştirakçıdır".

Ölkələrimiz arasında iqtisadi əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərərə Ticarət-Iqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin "Bir komər, bir yol" təşəbbüsünü qoşulsası, Şərqi-Qərb, Orta dohliz layihələri çərçivəsində tərəfdəşlər.

Pekində Azərbaycan Ticarət Evinin açılışı və s. istiqamətlərə inkişaf edir. Ona da qeyd edək ki, Çin Azərbaycanın on çox ticarət evi açlığı olduğunu verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. "Bir komər, bir yol" layihəsinin tərkib hissəsi hesab olunan Trans-Xəzər Beynəlxalq Neqliyyat dohlizi (Orta dohliz) Çin, Qazaxistan, Xəzər dənizini, Azərbaycan, Gürçüstən orzalarından keçərək Türkiye və Avropana ölkələrə qədər uzanan beynəlxalq neqliyyat dohlizidir. Orta dohlizlə Çindən Avropana 12 gün ərzində 10 min dəyil, 7 min kilometr məsafət qədər etməklə daşınmalar mümkündür. Avropana ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir. 2020-ci ildən etibarən Orta dohliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir və 2020-2024-cü illərdən daşınma həcmi 2,5 dəfə artıb".

A.Əsədov əlavə edib ki, Azərbaycan Çin, Çin de Azərbaycan üçün çox ənənəvi tərəfdə olduğunu ikitərəfli istiqamətdə atılan bütün addimlarda səbət edir. Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayıraq, Azərbaycanın dünyasının ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdən oxşarlıq var. Azərbaycan qlobal çağışışlara yüksək həssaslıqla yanaşan inkişafını daxili resurslar hesabına qurmağı hədəfleyən ölkədir. Qlobal əməkdaşlıq etməsi də bununa bağlıdır.

"Azərbaycan"

çətinliklərə baxmayıraq, ölkəmizdə iqtisadiyyatın rəqəbatqabiliyyəti liliyi dinamik olaraq artır, xarici borcum azalmasına strategiyası uğurla realasdırılır".

İTKM-in söbə müdürü həmçinin bildirib ki, iqtisadi münasibətlərin aparıcı vasitələrindən biri doqquzluq əlaqələridir: "Çinin "Şərqi-Qərb" və "Şimal-Cənub" neqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmizlə əməkdaşlığı verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. "Bir komər, bir yol" layihəsinin tərkib hissəsi hesab olunan Trans-Xəzər Beynəlxalq Neqliyyat dohlizi (Orta dohliz) Çin, Qazaxistan, Xəzər dənizini, Azərbaycan, Gürçüstən orzalarından keçərək Türkiye və Avropana ölkələrə qədər uzanan beynəlxalq neqliyyat dohlizidir. Orta dohlizlə Çindən Avropana 12 gün ərzində 10 min dəyil, 7 min kilometr məsafət qədər etməklə daşınmalar mümkünür. Avropana ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir. 2020-ci ildən etibarən Orta dohliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir və 2020-2024-cü illərdən daşınma həcmi 2,5 dəfə artıb".

A.Əsədov əlavə edib ki, Azərbaycan Çin, Çin de Azərbaycan üçün çox ənənəvi tərəfdə olduğunu ikitərəfli istiqamətdə atılan bütün addimlarda səbət edir. Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayıraq, Azərbaycanın dünyasının ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdən oxşarlıq var. Azərbaycan qlobal çağışışlara yüksək həssaslıqla yanaşan inkişafını daxili resurslar hesabına qurmağı hədəfleyən ölkədir.

"Azərbaycan"

Qazaxistən Azərbaycan üzərində neft ixracını artırmaq niyyətindədir

Qazaxistən ekoloji məsliyyətə xüsusi önəm verməklə Azərbaycan üzərində neft ixracını artırmaq niyyətindədir. "Trend" xəbər verir ki, bu barədə Qazaxistən Stratəji Tədqiqatlar İnstitutun Global iqtisadiyyat və dayanıqlı inkişaf bölməsinin baş eksperti Baurjan Umirzakov Azərbaycan-Qazaxistən Ekspertlər Şurasının IV iclasında çıxişi zamanı söyləyib.

Onun sözlərinə görə, ölkələr arasındakı omekdaşlıq enerji sektor xüsusun Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft ixracı mühüm istiqamətlərində biri olaraq qalmışdır. Mövcud məhdudiyyətlərə baxmayıraq, Qazaxistən tədrik höcmələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirir və bu istiqamətdə fəal iş aparır.

2024-cü ildə Qazaxistən 93 milyon ton neft hasil edəcəyi gözlənilir ki, bu da öten ilə müqayisədə 4 milyon ton çoxdur. Bu həcmən toxmın 70 milyon tonu ixraca yönəldiləcək. İxracın osas hissəsi onənəvi olaraq Xəzər boru kəməri konsorsiumu vasitəsilə həyata keçirilsə də, alternativ marsrutlara, o cümlədən Azərbaycan üzərindən keçən yollarla maraqlı artır.

B. Umirzakov bildirib ki, Qazaxistən ardıcıl şəkildə tanker donanmasını və infrastrukturunu müasirləşdirir, eyni zamanda ölkənin 2030-cu ilə qədər olan ixrac potensialının uzunmüddətli artımının özüyənənəvi olaraq Xəzər boru kəməri konsorsiumu vasitəsilə həyata keçirilsə də, alternativ marsrutlara, o cümlədən Azərbaycan üzərindən keçən yollarla maraqlı artır.

O, ekologiya məsələlərinin xüsusi diqqət mərkəzində olduğunu da vurgulayıb: "Məqsədini tətəqüt edərək höcməni artırmaq deyil, buna ekojoli mösuliyyət çörçivəsində həyata keçirilər. B. Umirzakov bildirib ki, Qazaxistən ardıcıl şəkildə tanker donanmasını və infrastrukturunu müasirləşdirir, eyni zamanda ölkənin 2030-cu ilə qədər olan ixrac potensialının uzunmüddətli artımının özüyənənəvi olaraq Xəzər boru kəməri konsorsiumu vasitəsilə həyata keçirilsə də, alternativ marsrutlara, o cümlədən Azərbaycan üzərindən keçən yollarla maraqlı artır.

O, ekologiya məsələlərinin xüsusi diqqət mərkəzində olduğunu da vurgulayıb: "Məqsədini tətəqüt edərək höcməni artırmaq deyil, buna ekojoli mösuliyyət çörçivəsində həyata keçirilər. B. Umirzakov bildirib ki, Qazaxistən ardıcıl şəkildə tanker donanmasını və infrastrukturunu müasirləşdirir, eyni zamanda ölkənin 2030-cu ilə qədər olan ixrac potensialının uzunmüddətli artımının özüyənənəvi olaraq Xəzər boru kəməri konsorsiumu vasitəsilə həyata keçirilsə də, alternativ marsrutlara, o cümlədən Azərbaycan üzərindən keçən yollarla maraqlı artır.

O, ekologiya məsələlərinin xüsusi diqqət mərkəzində olduğunu da vurgulayıb: "Məqsədini tətəqüt edərək höcməni artırmaq deyil, buna ekojoli mösuliyyət çörçivəsində həyata keçirilər. B. Umirzakov bildirib ki, Qazaxistən ardıcıl şəkildə tanker donanmasını və infrastrukturunu müasirləşdirir, eyni zamanda ölkənin 2030-cu ilə qədər olan ixrac potensialının uzunmüddətli artımının özüyənənəvi olaraq Xəzər boru kəməri konsorsiumu vasitəsilə həyata keçirilsə də, alternativ marsrutlara, o cümlədən Azərbaycan üzərindən keçən yollarla maraqlı artır.

Onlardan 82-ci müxtəlif peşələr üzərə hazırlanmış kurslarında bilik və bacarıqlar yiyələr. 39-ı iso sosial reabilitasiya xidmətlərinə, eləcə də müxtəlif təlimlərə, boccia və digər idman növləri üzrə məşqçlərə cəlb olunub. Ölülliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində hazırlanmış 121 nəfər əlli illiyi olan gəncə müxtəlif xidmətlər göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əlli illiyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində hazırlanmış 121 nəfər gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.

Onlardan 82-ci müxtəlif peşələr üzərə hazırlanmış kurslarında bilik və bacarıqlar yiyələr. 39-ı iso sosial reabilitasiya xidmətlərinə, eləcə də müxtəlif təlimlərə, boccia və digər idman növləri üzrə məşqçlərə cəlb olunub.

Ölülliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində ötən 516, ümumun ötən dövr

AZAL Qurban bayramı münasibətilə özəl uçuşların sayını artırır

Azərbaycanın milli aviaşəhəri AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə olavaş reyslər həyata keçirəcək. "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə dən verilən məlumatla görə, olavaş uçaşları Bakıdan İstanbul, Antalyaya və Dubaya planlaşdırılır.

Bələ ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-na kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-ı və 9-tarixlərində olavaş reys yerinə yetirocək. Söyügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində dəha rahat şəhət imkanı yaratmaq məqsədini daşıyır.

AZAL Qurban bayramı dönməndə şəhət etməyi planlaşdırın bütün sərnişinlərə biletleri övvəlcədən almış tövsiyə edir.



Aviaibletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-in kassalarından və akkredited olunmuş agentliklərdən əldə etmək olar.

Yaz allergiyaları

Bu mövsümi xəstəliyin əsas simptomları burun axması, boğaz qıcıqlanması və gözün qasıınmasıdır

Yazın gəlişi ilə təbiət oyanır, əhəvali-ruhiyyə yüksəlir. Təbiətin oyanmasının müşbot təsirləri ilə yanaşı, mənfi tərəfləri də var.

Bahar öz gəlişi ilə birlikdə mövsümi allergiyaları da götürür. Bitkilərin tozlanması daha çox bu fəsilde olduğu üçün allergiyaların en çox yayılma, üzə çıxmada dövrü də məhz bu mövsümüdür.

Alımlar XXI əsr "Allergiya əsri" adlanırlar. Statistik məlumatlara osason, dünyada hər 10 insandan en azı ikisi bu xəstəlikdən əziziyət görkər və onların sayı gündən-günə artmaqdə davam edir.

Xəstəliyin əlamətləri 2 həftədən 5 həftəyə qədər davam edir

Mövzu ilə bağlı qəzetiimə açıqlama verən həkim-allergoloq Nigar Həşimova-nın sözlerinə görə, mövsümi allergiyalar qrupuna daxil olan yaz allergiyaları yaz-pazı aylarında, çiçəklərin tozlanması dönməndə özünü göstərir: "Tozlanma havaya yayıldıqca ağız, burun və göz vasitəsilə ciyərlər qıcıqlandırıcı tosır göstərir. Pollinoz dediyimiz bu allergiyalar tozlanma dövrü bitənədək, daha daqiq deşək, martdan iyun ayına qədər davam edir. Yaz allergiyasının əlamətləri burunda qasıma, gicimə vo gəyənə, tez-tez aşurma, öksürkə, boğazda göynəmə, gözlərdə, göz qapaglarında qızartı vo qaşınma, yüngül yorgunluq vo halsizliqdır. Ağırlaşmış hallarda isə boğulma, astma tutmalar kimi problemlər müşahidə edilə bilər. Xəstəliyin əlamətləri 2 həftədən 5 həftəyə qədər davam edir. O, bezen koskin respirator virus infeksiyaları ilə qarışdırıla da, en böyük fərdi allergik xəstələrdə burun axıntsının şəffaf olmasına. Digər tərəfdən virus infeksiyalarının 5-7 gün müddəti olur və bitir, allergiyada isə xəstə allergenlə kontaktda olduğunu yenidən eyni halla rastlaşır. Soyudəmə preparatları qəbul etən, onların tosırı olmur".



Tibbi maska və eynəkdən istifadə tövsiyə edilir

Sıkayıtlar dərinleşmodən, xəstəlik xroniki hal almadan qarışımı zamanında almaq, mütxəssisəsi müraciət etmək lazımdır. Nigar Həşimova bildirib ki, allergenlərdən əzaqaldırmaqla, medikamentlər, immunoterapiya vo peyvondlama kimi müalicə üsulları ilə bu sağlamlıq probleminin əşəqləndirici qarışımı alımaq olar. Mövsümi allergiyam tamamilə müalicə etmək isə mümkün deyil, ancaq uzunmüddətə rəsiblərə intensiv olde etmək olar. Allergiya xəstələri çiçəkləmə mövsümündə iki-üç həftə əvvəl həkim tərəfindən toyin edilən derman qəbuluna başlamalı, əvvəlcədən xüsusi pohriz saxlamalıdır. Hə-

poallergen pohriz zamani sitrus meyveləri, qoz, findiq, baliq, kakao paxlaşı məhsulları, rongli torovezlər, mevyo vo gilomevyo, yumurtu, bal, müsəyyənən adıqiyatlar, eləcə da yağı şirin məhsulların istifadəsi qadağan edilir, yaxud da on azı ciddi şəkildə məhdudlaşdırılır. Əks halda allergik reaksiyalar koşkınlaşdırılabilir.

"Təcuzuların sayı soyuq yağılışənələrə az, isti və quru havalarda, xüsusən də günün ilk saatlarında yüksək olur. Buna görə də allergik riniti olan xəstələr evləri, qapalı məkanları sohər saatlarında deyil, günortadan sonra havalandırmalıdır. Səhər saatlarında isə, məktəbə, bağçaya gedərkən tibbi maska vo eynəkən istifadə etmək tövsiyə edilir. Bu narahatlıqlardan əziziyət çökən şəxslər siqaret qoxusundan, oturlardan və rütubətlər mühitdən uzaq durmalıdır. Əldən evə gələndə isə əl-üz yuyulmalı, geyim dəyişdirilməli, mümkinləşdən qəbul edilməlidir. Tozlanma mövsümündə paltaların qapalı yerdə qurululması da tövsiyə edilir", - deyə həkim-allergoloq qeyd edib.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Bəzi bölgelərdə 30 dərəcə isti olacaq, yüksək dağlıq ərazilərdə isə qar yağacaq

Azərbaycanda aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumatla görə, Bakıda və Abşeron yarımadasında hava şoraitinin dayışdırılacağı, buludlu olacaq, arabir tutulacaq, əsasən yağışlışdır. Lakin 23-dən 24-na keçən gecə bozı yerlərdə yağış yağacaq, şimşək çaxacağı ehtimalı var. Gecə və sohər bozı yerlərdə duman olacaq. Co-



nub-şərqi küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlenəcək. Həvənin temperaturunun gecə 11-15°, gündüz 20-25° isti olacaq ehtimalı var. Gecə və sohər bozı yerlərdə duman olacaq.

Azərbaycannın rayonlarında həvənin əsasən yağışlışdır. Lakin 23-dən 24-na keçən gecə bozı yerlərdə yağış yağacaq, şimşək çaxacağı ehtimalı var. Gecə və sohər bozı yerlərdə duman olacaq. Co-

təyiqi 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70%, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycannın rayonlarında həvənin əsasən yağışlışdır. Lakin 23-dən 24-na keçən gecə bozı yerlərdə yağış yağacaq, şimşək çaxacağı ehtimalı var. Gecə və sohər bozı yerlərdə duman olacaq. Co-

çəcəyi, lakin günün birinci yarısında bozı şimal və qorb rəyənlərindən arabir yağıntıları, şimşək çaxacağı gözənlənilir. Ayri-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozləşdirilir. Gecə vo sohər bozı yerlərdə arabir duman olacaq. Müləyim qorb küləyi əsəcək, bozı yerlərdə arabir güclənəcək. Həvənin temperaturunun gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq bildirilir.

**BAŞ REDAKTOR
Bəxtiyar
SADIQOV**

Əlaqə telefonları:

Qobul otagi	- 539-68-71,	Beynəlxalq hayat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86, 539-72-39	Humanitar siyaset şöbəsi	- 538-56-60, 434-55-58
Məsul katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11
Məsul katib müavinləri	- 539-44-91,	Kompiuter mərkəzi	- 538-20-87,
Parlament və siyaset şöbəsi	- 539-84-41, 539-21-00,	Mühasibatlıq	- 539-59-33
İşçiliyyat şöbəsi	- 538-42-32, 538-35-55,		

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzeti kompüter mərkəzində yüksələşdirilmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materialları Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti
Tiraj 3516
Sifariş 816
Qiyməti 60 qəpik

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzeti
2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatı yaradımlarına müraciət edə bilərsiniz:

"Azərpocht" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərbətbatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzərəşəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Roma Papasının dəfnini özünün sevimli kilsəsində keçiriləcək

Vəsiyyətinə əməl olunacaq

2024-cü ilin noyabrında Fransisk dəfn mərasimləri rəyənlərə təqdim olundu. Roma pastori və yepiskopu rolu vurğulamaq üçün onları sadələşdirilib və Papa vəfat etdiğində Vatikanın konnarda dəfn etməyə icazə verilib.

İndi budur, Vatikanın konnarda dəfn edilməsini istəyən Papa Fransisk Romadakı dörd osas kilsədən biri olan Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. Onun dəfn xərcləri vəsiyyətnaməsində göstərildiyi kimi, adı aqşələmən bir xeyriyyənin ianəsi hesabına qarışılacaq. Onu da qeyd edək ki, onənəni olaraq bir papanın dəfn mərasimi diqqətli planlaşdırılan ayınlərdən ibarət mürəkkəb, tətonəli bir prosesdur.

Fransiskin sağlığında onun tomtorqası mərasimlər istəniləndi, onun dəfninin adı xristian kimi olacaq məlumatı məlumat idi. Buna görə də o, ölüyü andan dəfninə qədər istifadə olunacaq ayınları müasir teoloji və pastoral təcəribələrə uyğunlaşdırmağa çalışıb.

Lakin onas elementlər katolik kilsəsinin qədim ononoloruna hörmət olaraq qorunub saxlanılmışdır. Dinqçəkən dəyişikliklərə sərv, qurğuşun və paliddan hazırlanmış üç yuvalı tabutdan intina daxildir. Bunun əvvəlinə papanı cosası birbaşa sinqə örtülmüş sədə taxta tabutu yerləşdiriləcək. Üstəlik, mərhum Fransiskin cosası tabutun xəricində conəzə katafalkında nümməyiş etdiriləcək. Papanı cosası qapqaç çıxarılaraq tabutda qalacağı müddətə möminkən kardinalın toynəsi təmək etmək üçün üç kardinal toyin edilib. Onlar Vatikanın dövlət katibləri kardinal Pyetro Parolin,

yon edilməsə də, apostol konsistituyasında onun təşkili üçün 15-20 gün müddət nəzərdə tutulub.

"Sede vacante" və ya "vakant" zamanı kamerlenqo kardinal Kevin Farrello Vatikanı idarə etməkdə kömək etmək üçün üç kardinal toyin edilib. Onlar Vatikanın dövlət katibləri kardinal Fabbio Bacocodur.

Kardinalın dəfn mərasimindən sonra kamerlenqo kardinal Stanislaw Rylko və Vatikanın İnkışaf və Migrasiya İdarəsinin yüksəkvəzifilərini təqdim etdirib.

Konklavların cəmi bir neçə gün, hətta saatlar davam etdiyi hallar olub. Amma əks nümunələrə dərəcədə kardinallar illər boyu yeni pontifik